

**"Buraxılışla qəbul imtahanları birləşdirilməli, sadələşdirilmə aparılmalıdır". Milli Məclisde müzakirəyə çıxarılaçq bu təklif vahid imtahan mexanizminə keçilməsi prosesini gündəmə getirir. Millət vəkili Aqiyə Naxçıvanının bu təklifini Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin üzvü Fatma Yıldırım yüksək qiymətləndirir: "Ölkə olaraq, həm erməni işğalçıları, həm də koronovirusla mühabibə şəraitindəyik.**

Koronovirus bütün dünya, eləcə də bizim üçün gözlenilmez bələ oldu. Gündəlik statistikaları baxsaq, yolu xalların xeyli artığını görərik. Neticədə məktəblər bağlandı, daha sonra, distant təhsilə keçildi. Mühabibə şəraitə bağlı ölkədə internet məhdudiyyətinin olmasını nəzəra alaraq, bu təklifi yüksək qiymətləndirirəm. Hazırda mövcud çətinliklərə görə bu dönmə üçün təklifin qəbul edilməsi müsbət hal olardı".

Deputat Əziz Ələkbərli də qəbul imta-

uchen imkanları heç də az deyil. Bir de ki, belə bir kecid ölkəmizdə təhsilin hamı üçün elçatan olması kursunun əsas göürüdüyüünü nəzəre almaq, xarici ölkələrlə adambəşəna düşən ali təhsillilərin sayına görə rəqabeti gücləndirmek, bütövlükde təhsillə, konkret halda isə imtahanlarla bağlı prosedurları sadələşdirmək baxımından əhəmiyyətli ola bilər. Ən başlıcası isə məzunlarımızın fiziki və psixoloji yükünü və demeli, gərginliyini xeyli azaltmaq, başqa sözə, daha konkret desək, eyni adamın biliyini iki imtahanla yoxlamağa heç bir ehtiyac olmaması baxımından təhsilimizin real perspektivləri ile tam uzlaşan prosedur ola bilər". N.İsrafilov hələ 2016-ci ildə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleyka Abbaszadənin buraxılış və qəbul imtahanlarının birləşdirilməsi məsələsinə müsəlibəni, məzunların bu "imtahanların çox yüksək və rahat bir modeli"ndə qüvvələrini sınamaq imkanı üçün 2 il vaxt tələb olunacağı barədə ictimaiyyətə təqdim ediləcəyi perspektiv barədə bəyanatını xatırladır: "Düzdür, bu istiqamətdə müəyyən addımlar da atılmış deyil. 2019-cu ildən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış)

gərginlikdən, fiziki və mənəvi sağlamlıqları üçün təhlükə yaradan stressdən azad etmiş olar. Eyni zamanda, ali təhsil müəssisələrinə qəbul qaydalarının sadələşdirilməsi ali təhsil üçün xarici ölkələrə axının qarşısını ala bilər: "Elə götürək, mətbuatda maraqla qarışılan, Təhsil Nazirliyi yanında ictimai Şuranın iclasında Nazirlik və Təhsil İnstitutu əməkdaşlarının iştirakı ilə geniş müzakirə olunan Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun "Təhsilə yeni baxış" adlı məqəlesinin tezislərini: "Gəncərimizin müxtəlif səbəblərdən xarici universitetlərə axmasının qarşısını almaq üçün qəbul imtahanları çox sadələşdirilməlidir. Ali məktəblərin girişində test, yumşaq, çıxışında isə ciddi aparılmalıdır. Başqa sözə, ali məktəblər giriş qapılarını gen, çıxış qapılarını dar açmalıdır. İndiki döndəmə ciddi qəbul imtahanlarına ehtiyac yoxdur. Ən azı ona görə ki, təyinat yoxdur. Abituriyentlərə ixitisas seçimi azadlığı verilməlidir. Ali təhsildə liberal qaydalara üstünlük verilməlidir. Dövlət universitetləri ilə özəl universitetlər arasında rəqabət yaratmaq üçün vahid dövlət nişanlı diplomdan imtina edilməli və hər bir özəl məktəb öz diplomunu verməlidir." Ekspert hesab edir ki, təkpil-

sun. Buraxılış imtahanlarının ali məktəb imtahanlarından ayrılması imtahanların birləşdirilməsindən daha yaxşı haldır. Çünkü ali məktəbə getmək istəməyənlər buraxılış imtahanlarını verib müəyyən biliklərlə məktəbdən məzun olacaq. Digərləri isə daha yuxarı təhsil almaq üçün ali məktəb imtahanlarına girecek. Kembrib beynəlxalq bakanlar sisteminin təcrübəsinə nezər salsaq, onların bəziləri ali məktəbə imtahan götürmürələr. Birbaşa orta məktəbdə keçdikləri rəsmi imtahanlarla ali məktəbi qazanırlar. Bəlkə də bunu eləmək olar. İmtahanları daha çətinləşdirməkdən, bu mənada daha da asanlaşdırmaq məqsədəyən olar. Həm də Kembrib sisteminde imtahanlar parçalanmış şəkildədir. İmtahanın bölünməsi şagirdin stressini de bölür. Amma hamisının bir arada olması şagirdin stressini artırır. Ona görə, düşünürəm ki, imtahanların ayırı olmasında fayda var". İmtahanların sadələşdirilməsinə gəlincə, ekspert hesab edir ki, məzmun sadələşdirilərsə, imtahan da sadələşdirilə bilər: "Məzmun həzirdə əzbərə söyklənən bir məzmundur. Müəllimlər de başqa bir sualın hazırlama metodunu bilmədikləri üçün elə əzbərə söyklənən suallar hazırlamaq məcburiyyətində qalır. Ona görə də, imtahanlar çox detallı, əzbərləməyi tələb edir". Ekspertin fikrincə, birləşdirmədən səhəbə gedə bilərsə, ikinci mərhələ ləğv oluna bilər: "Buraxılış imtahanını mərhələlərə böyük universitede girmək üçün bir imtahan kimi etmək olar. Birinci mərhələye, deyək ki, orta məktəbi bitirmək istəyənlər, ikinci mərhələye ali məktəbə qəbul olmaq istəyənlər girecək. Burda yene dəyişen heç nə olmayacağı. Bir mərhələ ilə ola bilər ki, peşə məktəblərinə, subbakanlavrlara, digər bir imtahanla ali məktəbe daxil olurlar. Bu imtahanların sayını, sadəcə, çoxaltmaq lazımdır ki, şagirdlər istədikləri zaman özlərini sınasınlar. Necə ki SAT imtahani var. Uşaqlar hətta ildə 3-4 dəfə özlərini sınayıb, imtahana girir. Özlərini sınayıb və SAT bali ilə dünyanın bir çox universitetlərinə müraciət edə bilirlər. DİM də bu təcrübə ilə yaxından tanışdır. SAT imtahanlarının Azərbaycanda keçirildiyi nöqtələrdən biridir. Ona görə, SAT-a bənzər bir imtahan Azərbaycanda da keçirilsə, bunun üçün hüquqi baza hazırlanısa və sualların da formatı o şəkildə dəyişdirilsə, hesab edirəm ki, müasir bir ya-naşma olar. Şagirdlər daha rahat bir şəkildə ali məktəbə qəbul ola bilərlər. Ali məktəbə qəbulun şərtləri onszu da asanlaşır. Uzun illərdir ki, bu prosesdə asanlaşma gedir. Məlumudur ki, universitetlərin qəbul balları düşür müraciət edənlərin sayları universitetlərin təklif etdikləri yerlərə görə daha aşağı səviyyədə olduğuna görə, boş yerlər qalır. Əlbəttə, abituriyentlər fərqli mühit görmək, dil öyrənmək və s. üçün xaricdə oxumağı seçirlər.

Bir çox şagird üçün xaricdə oxumaq daha cazibədar görünür və 10-cu sinifdən etibarən xaricdə ali məktəblərə daxil olmaq üçün YÖS və ya SAT imtahanlarında iştirak edirler". Q.Mehərrəmov hesab edir ki, bizim abituriyentlərimiz rahat bir üslulla ali məktəbə daxil olmalıdır. Necə ki, nəticəsi maksimum 700 bal olan imtahanın hazırlıda 200-300 bal toplayıb universitetlərə daxil olurlar: "Həqiqətən də şagirdlərin mezun olduğunu elm səviyyəsi ilə ali məktəbə qəbul səviyyəsi arasında da bir təzad var ki, onlar imtahanın yarısından daha aşağı nəticə alıb universitetə girebilirlər. Bu, onsuq da yetəri qədər asandır. Sadəcə, imtahanın sayını artırmaq və 10-11-ci siniflərdə tədrisin formatını qruplara görə müəyyən etmək lazımdır ki, orta məktəblərdə tədris fəaliyyəti, praktiki olaraq davam edə bilsin. Əks halda, yüzlərə şagird orta məktəbdə ünsiyyətini qoparırlar. Ya formal olaraq gedir, ya da adını yazdırır. Bu baxımdan, universitetlərin giriş qapısını geniş, çıxış qapısını dar tutmaq lazımdır. Bu, dövrün tələbidir. Eyni zamanda, orta təhsilin son iki ilini yüksək səviyyədə tutub universitetə yönəli bir tədris prosesi orda təşkil etmək lazımdır ki 10-11-ci sinifin varlıq səbəbi, ümumiyyətə, təhsilin məqsədi orda reallaşmış olsun".

Tərəna Mehərrəmova

## Vahid imtahan modelinə doğru?

Mütəxəssislər deyirlər ki, universitetlərin giriş qapısını geniş, çıxış qapısını dar etmək lazımdır



hanlarının sadələşdirilməsinin tərəfdarı olduğunu bildirib: "Ümumiyyətlə, qəbul imtahanlarının son dərəcə sadələşdirilməsinin tərəfdarıyam. İndiki veziyətdə abituriyentlərin ali məktəblərə qəbul olunması məsələsi haqda çətinlik və gərginlik yaşanır. Neticədə məzunlarımızın böyük bir qismi xarici dövlətlərə üz tutur, ölkədən xarice külli miqdarda kapital axını baş verir. Bu səbəbdən, düşünürəm ki, dünya təcrübəsinə müraciət etmək lazımdır. Hər kəsə eyni dərəcədə ali məktəblərə qəbul olmaq şansı yaradımlı, təhsil prosesində tələbələri artırmaq lazımdır. Diğer ölkələrdəki kimi, universitetə qəbul xeyli assan, orada oxumaq isə çətinləşdirilməlidir. Bu zaman potensialı daha yüksək olan tələbələr ali təhsil alacaqlar. Xüsusilə ödənişli təhsil məhdudiyyəti götürülməlidir. Şəxsi vəsaiti hesabına təhsil almaq istəyən şəxslər də əlavə imkan yaradılmalıdır. Bunun üçün də, ali məktəblər müəllim kontingentini artırmalı, ya xud da başqa üsullardan istifadə edilməlidir".

İndi valideynləri və şagirdləri narahat edən bir sual var: buraxılış və qəbul imtahanlarının birləşdirilməsinin mənfi və müsbət tərəfləri nə ola bilər?

### TƏKPİLLƏLİ VAHİD İMTAHAN MODELİ?

**Təhsil Nazirliyi yanında ictimai Şuranın sədr müavini Nadir Israfilov** qeyd edir ki, Azərbaycan təhsilində buraxılış imtahanı ilə qəbul imtahanlarını birləşdirmək yolu ilə sadələşdirmə aparılması məsəlesi uzun illərdən bəri müzakirə predmeti olub: "Razılışaq və qəbul edək ki, təkpilləli vahid imtahan sistemini kecid bizdə ona görə baş tutmayıb ki, əvvəller buraxılış imtahanları Təhsil Nazirliyinin, qəbul imtahanları isə TQDK-nın səlahiyyətində idi. Artıq belə bir problem yoxdur, çoxdandır ki, bu məsələ öz həllini tapıb. Yeni hər iki imtahanı vahid bir qurum - TQDK, sonradan isə səlahiyyətləri daha da genişləndirilən və DİM adlandırılaraq eyni qurum heyata keçirir. Bu mənada, əla-hiddə səlahiyyətlərə malik olan dövlət qurumunun problemin həllini sürətləndirməkdə operativlik və çeviklik göstərməsi

imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 ballıq sistem saxlanılması şətti ile (300+400) tətbiq olunan yeni model mehz bu cəhətdən faydalı oldu ki, yekun qiymətləndirmə zamanı həm buraxılış imtahanlarının, həm də qəbul imtahanlarının nəticələri nəzəre alınır. Həm də bu dəyişikliklər təkpilləli imtahan sistemine kecid üçün stimul rol oynadı. Deməli, bu istiqamətdə daha irəli getmək üçün təməl artıq hazırdır. Onu da xatırlatmaq yerinə düşər ki, qiymətləndirmənin təhsil prosesinin mühüm tərkib hissə olduğu, Respublikamızda qiymətləndirmə üzrə yeni konsepsiyanın yaradılmasına ehtiyac duyulduğu nəzəre alınıraq, hələ Azərbaycan Prezidentinin 2016-ci il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında Azərbaycanda təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmlərinin yaradılması nəzərdə tutulub. Sadəcə olaraq, prosesi süretləndirmək lazımdır". Ekspertin fikrincə, çıxış yolu buraxılış və qəbul imtahanlarını birləşdirmək yolu ilə təkpilləli vahid imtahan modelinə keçilməlidir. Yayılan rəsmi məlumatlara əsasən, bu il buraxılış imtahanında iştirak etmiş abituriyentlər 2021-ci ildə I-V ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsində iştirak etmədən, birbaşa imtahanın ikinci mərhələsində iştirak edəcəklər".

### İMTAHANLARIN SAYI ARTŞIN

**Təhsil eksperti Qoşqar Mehərrəmovun** məsələyə münasibətde fikirləri fərqlidir. Belə ki, imtahanların vahidləşdirilməsi - şagirdlərin həyatını bir imtahana bağladıq üçün çətin ab-hava, psixologiya yaradır. Belə ki, şagirdin həyatı bir imtahan dan asılı olmamalıdır: "İmtahanların ikiyə-üçə bölünməsi də bir sadələşdirmədir. Dünya təcrübəsində bu imtahanlar, hətta il boyunca 3-4 dəfə keçirilir ki, şagird istədiyi vaxt özünü sınasın, özünü hazır hiss edə bildiyi zaman yenidən daxil ol-